



Səddat CƏFEROV,
iqtisadiyyat elmləri üzrə fəlsəfə
doktoru,
*Azərbaycan və Rusiya Yazıçılar və
Jurnalıstlar Birliklərinin üzvü,
Beynəlxalq Yazarlar Birliyinin üzvü*

Dəfələrlə demişəm. Mənim omni fəaliyyətim lap yeniyetməlik çəğməndən mətbəə işi ilə bağlı olub. Mətbəədə sinkoqraf kimi işə başlayanda heç 17 yaşım da yox idi. Sexda manə tacribəli işlər az qala təcəübə baxır, manı sexa kimin buraxdığını bəzən bir-birindən soruşturular. Ancaq işə həvəslə girişməyim, bilmədiklərimi öyrənmək cəhdələrim tezliklə nəticə verdi. Baxmayaq kənara, manı hənsiha konkret bir sexə bağlı idim, ancaq hansi sexa kömək lazımlı olurdusa, manı çağırırdılar. Həvəslə hər hansi bir tapşırılan işi yerinə yetirməyə çalışırdım. Az keçməmiş mətbəədəki işimdə irəliləyişlərmiş oldu.

Ayrı-ayrı vaxtlarda düşüncələrimi yazdıqca yeni nöslə övladlarımıza, omni fəaliyyətə başlamağa hazır olan gənclərə bəzi mətləbləri də çatdırmaq istəyirəm. Əgər oxumasan, təhsilin olmasa, on başlıcası, orta məktəb seviyyəsində müyyən bilik bazan olmasa, gələcəkdə seçəcəyin ixtisas da başına bəla olacaq. Yeni oxumaq, öyrənmək həyatın sözün heqiqi monasında əsasıdır. Bunu gərək gənclərimiz unutmasınlar. Mən də işləyə işləyə təhsilimi davam etdirməyi unutmadım. İller ötdükən ali təhsil aldım. Bu da ister-istəməz iş yerindəki vəzifə pillələrimin dəyişməsinə, irəliləyişimə ciddi təsir göstərdi. Sonralar heç ali təhsilə de kifayətlənmədim. Elmi yaradıcılıq fəaliyyətinə başladım. İlk məqalelərim müxtəlif qəzet və jurnalarda dərc olundu. Elmi yazılarım nüfuzlu Moskva mətbuatından da işq üzü gördü. Poliqrafiya sahəsinin incəliklərini həvəsə menimsəməkədə davam edirdim. Ele elmi fəaliyyətimin də əsas istiqaməti poliqrafiya ilə bağlı oldu. Sonralar bu sahəyə dair bir neçə elmi əsər da yazdım. Kitab çapının elmi məhiyyətini müxtəlif tərəflərdən şərh etdim. Bu, bizim poliqrafiyamıza elmi yanşamaq baxımdan ilk addımlar idi. Elmi işimi müdafiə də etdim. Naşırılık sahəsində on yüksək vəzifə pilləsindən da çatdım. Amma yənə de kitab nöşrindən, yəni praktik kitab çapı ilə bağlı maraq dairemdən uzaqlaşmadım. Ele indinin özündə de maraqlı bir kitab formati görəndə, orijinal tortibatla üzəsində həmin kitabı alıb maraqla baxıram. Nəhayət, belə qərara gəldim ki, özüm nəşr etdiyim kitablar haqqında silsilə yazarlıq yazım. Mənim mənəvi mühitimin zənginləşməsində rolü olan yazıçıların, şairlerin, gərkəmləli alımların əsərlərinə ədəbi-publisistik yənənə münasibət bildirməyə çalışdım.

Yazilarım müxtəlif ədəbi orqanlarda işi üzü gördü. Ən çox da "Kredo" qəzetində ədəbi düşüncələrim silsilə şəklinde nəşr olundu. "Əzəldən bağıhyam sözü" adlı beşçildiliyim bir neçə cildi beləcə işq gördü. İndi artıq çoxçildiliyim, beşinci cildi üzərində işimi davam etdirirəm.

Axi qeyd etdim ki, ədəbi mühitdə əsərləri maraqla qarışılan müəlliflər mənim də diqqətimdə olur. Mən Gülxani Pənahın "Şəxsiyyət" ədəbi-elmi yaradıcılığım "Kredo" qəzetindən izləməyə başlamışam. Onun ayrı-ayrı vaxtlardakı ciddi tədqiqat əsərləri diqqətimi cəlb edib. Anar, Elçin Əfəndiyev, İsa Həbibəyli, Nizami Cəfərov, Fikrət Qoca, Əli Rza Xələfli və digər bir çox müəlliflər haqqında onun tədqiqatları "Kredo" qəzetində dərc olunduqca bu zəkəli xanımın yorulmadan hədsiz zəhmət qatlaşmasının gördükəcə insanın nəyə qadir olduğunu haqqında düşünməli olduğum. Nəhayət, mən özüm də elə Gülxani Pənahın yaradıcılığımı bir daha təzəden diqqətimdən keçirməyə başladım. Məndo maraq doğuran əsərləri və kitabları haqqında yazmağı qərara aldım. Əlbəttə, bir sıra məqədələrən "Əzəldən bağıhyam sözü" çoxçildiliyim dərđüne cildində yer alır.

Axi qeyd etdim ki, Gülxani Pənah hədəsi möhsuldarlıqla çalışan müəlliflərindən. Onun sürətli yazı texnikası, secdiyi mövzunu axıra çatdırmaq üçün inadlı zəhmətləri lap Amazonka inadkarlığını xatırladır.

Gülxani Pənah tədqiqatına başladığı, yazdıığı müəllifləri çox əhatəli şəkildə öyrənəməy, hətta həmin müəllifin yaradıcılığının qaynaqlarını belə diqqətində saxlaması, dünya ədəbi əlaqələri ilə bağlı tərəfləri tədqiqatına cəlb etməsi göstər ki, o tokecə məhdud mühitlə əhatələnir. Çingiz Abdullayevin haqqındaki tədqiqatı göstərdi ki, detektiv janının tarixini necə diqqətə öyrənib. Azərbaycanda bu janının hansi qaynaqları var? Və bə kimi məsələlər əsaslandırılmış şəkildə Gülxani Pənah tərəfindən tədqiqatı cəlb edilib.

Nəhayət, onu da qeyd edim ki, G.Pənahın çoxcəhətli, zəngin tədqiqat sahəsi Azərbaycanda populyar olan, çox sevilən müəlliflərin yaradıcılığına dəhaç əhətə edir. Hamimizə yaxşı məlumdur ki, ədəbiyyatımızda, elmimizdə iki böyük Qəzənfər var. Hər ikisi əməkdar elm xadimidir.

Neçə il əvvəl mən Əli Rza Xələfinin "Bir ayriqliq odu var" poema-eposunu çap etdim. Həmin poemada Azərbaycanın gərkəmləli şairi Hüseyin Kürdoğlunun həyat və yaradıcılıq yoldundan çox maraqlı fragmentlərlə ilhamlı bir poetik əslübdə bəhs olunur. Əlbəttə, poemə-eposda çoxlu obrazlarvardı. Şair Ağa Ləçinli, gərkəmləli alim Şirindil Alişanlı, telepublisist İlham Alişanlı, nəhayət, gərkəmləli alımlar Qəzənfər Kazimov və Qəzənfər Paşayev haqqında da maraqlı fəsillər diqqətimi cəlb etmişdi. Həmin poemadan xüsusi bir fəsilde Q.Paşayevin "6 il Declə-Fərat sahillerində" adlı kitabı

XALQIMIZIN QAZANFAR PAŞAYEVİ, YAXUD GÜLXANI PƏNAHİN "ŞƏXSİYYƏTLƏ YARADICILIĞIN VƏHDATI" KİTABI ÜZƏRİNDE DÜŞÜNCƏLƏR

Yazilarım müxtəlif ədəbi orqanlarda işi üzü gördü. Ən çox da "Kredo" qəzetində ədəbi düşüncələrim silsilə şəklinde nəşr olundu. "Əzəldən bağıhyam sözü" adlı beşçildiliyim bir neçə cildi beləcə işq gördü. İndi artıq çoxçildiliyim, beşinci cildi üzərində işimi davam etdirirəm.

da xatırlanırdı. Yadına gelir. Bizim

mətbəəmizdə həmin kitab çap olunanda necə sərtələ yaxıldı. Hətta ayrı-ayrı adamlar göləb bize müraciət edir, həmin kitabı necə olədə etməyi də soruştururlar. O vaxt indiki kimi deyildi. Kitab çapı işinə xüsusi nozarət vardi. Kim casarət edib artıq nüsxələr çap edə bilərdi ki? O vaxt həmin kitabı mon də oxudum. Şübhəsiz, hər vaxt düşünürəm ki, dəyəri kitab hər bir müəllifin öz xalqı namina ucaltdığı bir memorial abidədir. Elə "6 il Declə-Fərat sahillerində" kitabını da belə abidə kimi yadında saxladım.

İndi Gülxani Pənahın nəşr olunmuş kitablarını vərəqəldikə mono münasib olacaq mövzü etrafında düşünürəm. Birdən onun Qəzənfər Paşayevə həsr olunmuş "Şəxsiyyət" yaradıcılığının "vəhdəti" kitabını gözüm aldı. Kitab çox nofis şəkildə, insafon, yüksək poliqrafi sövüyyətə nəşr olunub. Üstəlik kitabın elmi dəyəri də nozəro almaraq AMEA-nın Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunub. Redaktor və ön sözün müəllifi gərkəmləli alım, akademik, əməkdar elm xadimi Kamran Əliyevdir. Əlbəttə, mən Kamran Əliyevin də qeydlərinə münasibət bildirməyi diqqətimdə saxlamaqla əvvəlcə oxucuların diqqətini kitabın yazılış annotasiyaya cəlb etmək istərdim: "Əsər gərkəmləli ədəbiyyatınas, folklorunas, mətnünas, etnograf, dilçi alım, tərcüməçi, publisist, professor Qəzənfər Paşayevin həyat və yaradıcılığına həsr edilmişdir. Arasındırı Qəzənfər Paşayevin çoxçaxaklı yaradıcılığının müxtəlif yönlərdən tədqiqata cəlb etmişdir. Kitabda bir-birindən maraqlı fəsillər yer alır: "Q.Paşayev və İraq-türkman folkloru", "Q.Paşayev və çağdaş Kərkük ədəbi mühiti", "Q.Paşayev və Azərbaycan folklorunası", "Q.Paşayevin ədəbiyyatınaslığının fəaliyyəti", "Q.Paşayev dilçi alım kimi", "Q.Paşayevin tərcüməçilik fəaliyyəti" və s.

Inanıraq ki, yüksək elmi sövüyyətə yaxınlıq əsər tədqiqatçılar və oxucular tərəfindən roğbetə qarşılanaq". Bu qeydlərdə, əməkdar olar ki, kitabın əhətə etdiyi mövzular dəqiqliklə göstərilib. Uşaqda məlumat verdik ki, Q.Paşayev gənclik illərindən İraqda tərcüməçilik missiyasını yerinə yetirib. Amma o, sadəcə tərcüməçiliklə başını gırılmayıb. Əmək dərəcədə taleyin qisməti olaraq bizişdən İraq dənüşən İraq türkmanlarının da həyatı ilə maraqlanıb. Onların həyat tərzini, etnik mənsubluqlarının kökünü öyrənməye çalışıb. İraq türkmanlarının ziyanları ilə tanış olub. Və əməkdar olar ki, ilk dəfə Azərbaycan və türkman elləri arasında çox ciddi mənəvi körpülər yaradıb. Əlbəttə, əzərələr ilə, dəyərlər kitabları ilə. Kitabda bir maraqlı epigraf da diqqətimi cəlb etdi. Ulu önder Heydər Əliyevin müsahibəsindən götürülmüş bir cümlə əməkdar olaraq təqdim olunur: "Tarixi arasında gördüm ki, güney Azərbaycan, quzey Azərbaycan və İraq türkmanları bir bütövün parçalarıdır".

Təkcə elə bu sözərək edir ki, biz İraq turkmanları ilə nə qədər bağlı olduğunu bütün aydınlığı ilə təsəvvür edək. Gərkəmləli alım Kamran Əliyev kitab yazdığı ön sözü "Yollar Kərkükədə kəsişir" adlandırdı. Həqiqətən, çox böyük tarixi yolların kəsişmə zonası kimi Kərkük təsəddüfi xatırlanır. Elə İraq turkmanlarının özləri də Kərkükədə də kompakt halda məskunlaşıblar.

Kamran Əliyev on sözün əvvəlindənca yazır: "Elm yaşa baxır və onun cəzibəsi cavan, gənc, ahlı, yaşılanır. Bunun an parlaq nümunəsi ədəbi-elmi mühitdə böyük nüfuzla malik olan, peşəsinə özünə fəxarət monbyaşayan, somimiyəti və sadəliyi ilə insanların qəlbini yol tapan professor Qəzənfər Paşayevdir. Qəzənfər müəllim hələ gənclik illərindən üzü bəri ölkə daxilində və ölkə xaricində necə səvg və həvəsə çalışırımda, indi ondan dərəcə ilə işləyir, dəha çox yazır-yadır". Çox dəqiqi müşahidədir. Qəzənfər Paşayevin möhtəşəm çoxçildiliyi gözərimin onuna getirirəm. Hər biri 600-700 səhifəlik kitablara gərkəmləli alımın tükenməz elmi sərvəti cəmlənib. Demək olar ki, bütün cildlərdə İraq-türkman etnosu ilə Azərbaycan arasında mənəvi bağlılıq ham tərənnüm olunur, həm də bu əlaqələrin sarsılmazlığı və davamlılığı üçün müxtəlif istiqaməti körpülər yaradılır. Elə buradakada yada dürək ki, vaxtı ilə İraq türkmanlarından olan Sınan Səidin Azərbaycanın məşhur müğənnisi Nərimən Məmmədəovanın birgə oxuduğu xoyratlar... həmin duetlər sanki dünyanın o başı ilə bu başını birləşdirən sarsılmaz bir sos körpüsüdür. Hansıımız o xoyratların ecazkar musiqisini dincəlikən həyətə gəlməmiş. Kimin qəlbini, ürək telləri titrəməyib o həzin musiqilərin sedaları altında. Nə isə...

Yuxarıda gərkəmləli alımın qeydlərində təsdiq olunur ki, Qəzənfər Paşayev də çox böyük əzmkarlıqla işləyib. Möhtəşəm çoxçildilik özü təsdiq edir ki, Qəzənfər Paşayev sanki bir ümmana düşüb və bu ümmandan bitib-tükənməyən xəzinələr çıxarmaqdadır. Özü də elə incilər üzə çıxarıb ki, oxuducə sənsər zövq alır, İraq türkmanlarının mənəvi mühitindən dəhaç yaxınlaşır. İls burasdırıb ki, G.Pənah da zəngin mühitə çox böyük həvesle daxil olub. Ən başlıcası, Qəzənfər Paşayevin yaradıcılığını sənəz zəhmətlə arasıdırmaqdadır, həm də bu gərkəmləli alımın yaradıcılığına həvəsə, sevgi ilə bağlanır. Görünür elə bu məqamları nezərə alaraq Kamran Əliyev Gülxani Pənah haqqında da rəallığa uyğun galen həqiqətləri xüsusi bir inamla təqdim edir: "Gülxani Pənah da fəaliyətdən Qəzənfər müəllimə bənzəyir.

O da yazaqı aila-məşit işlərindən çox-çox üstün tutur. Tale elə götirib ki, indi ədəbiyyatınaslığımızın iki məhsuldar nümayəndəsi yaxşı, manada üzə-üzə gəliblər: Gülxani Pənahın professor Qəzənfər Paşayevin həyat və yaradıcılığından bəhs edən kitabı meydana çıxb.

Davamı 11-ci səhifədə

Övvəli 10-cu səhifədə

Gülxani Pənah müxtəlif mətbuat orqanlarında çap olunan coxsayılı məqalələrdən başqa, müasir Azərbaycan yazıclarının həyat və yaradıcılığından, folklorla yazılı ədəbiyyatın qarşılıqlı əlaqələrindən bəhs edən sanballı kitabların da müəllifi kimi tanınır. Xanım tədqiqatçının filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin zəngin və maraqlı həyat səhifələrinə, yaradıcılıq fəaliyyətinin istiqamətlərinə, pedagoji görüşlərinə, tərcümə sənəti ilə bağlı əməli işlərinə, ədəbiyyatşunaslıq və folklorşunaslıq sahəsindəki xidmətlərinə həsr olunmuş monografiyası da həmin ənənəyə sadəqətin nümunəsi olmaqla bərabər, bu ənənənin layiqli və yaxşı davamıdır". Əlbəttə, görkəmli alim xanım tədqiqatçının araşdırılmalarında bütün əzəməti ilə görünür bilir. Söz yox ki, Qəzənfər Paşayev türk xalqları arasında öz yazıları ilə ənənəvi əlaqələrə daha çox zənginlik getirib. Bu baxımdan Gülxani Pənah da həmin ənənələrin əsl davamçıdır.

Tədqiqatda Qəzənfər Paşayevin zəngin yaradıcılığının müxtəlif tərəfləri işıqlandırılır. Əlbəttə, müəllif öz tədqiqatını zənginləşdirmək üçün fikirlərin şaxələnməsinə de şərait yaradır. Tədqiqatda müxtəlif görkəmli simaların rəylərinə yer ayırr. Onların fikir və düşüncələrini müxtəlif şəkillərde, bir çox hallarda epiqraflar kimi yazıya getirir. Bu epiqrafların özündə de xüsusi bir oxucu marağını tömən edən psixoloji təsir gücü var. Bu cəhətləri professor Kamran Əliyev doğru olaraq çox sərrastlıqla deyərləndirir:

"Monografiyadakı fəsillər epiqraflarla başlayır və çox ustalıqla seçilmiş bu epiqrafları Qəzənfər müəllimin həyatını və ədəbi fəaliyyətini səciyyələndirən prinsip və müddələr kimi də qəbul etmək olar. Təməsilcilik baxımdan Qəzənfər Paşayevi Məhəmməd Füzulinin davamçısı-varisi hesab etmək (Anar), Kərkükün Q. Paşayevdən başlandığını iddia etmək (Yaşar Qarayev), Kərkükşunaslıq adlı müstəqil elm sahəsinin qurucusu adlandırmış (Tofiq Hacıyev), Kərkük və Azərbaycanı bir-birinə bağlayan körpünün memarı kimi görmək (professor Mahir Naqib), "folklorumuzun Müşfiqi" titulu ilə səciyyələndirmək (Nizami Cəfərov), "uzaq" masasını ifadə edən İraqı daha da yaxınlaşdırmaq missiyasının sahibi elan etmək (rəssam Gündüz Əlizadə), vəfəli bir türkmənşunaslıq saviyasında tanıtmaq (professor Sübhə Saatçi). Azərbaycanda nostradamusşunaslıq banisi sayılgan (Elçin), Şərq və Qərb ədəbiyyatının mükəmməl biliçisi və tədqiqatçısı kimi təqdim etmək (İsa Həbibbəyli) görkəmli alim haqqında olan on zəruri və vacib xüsusiyyətləri də aşkarla çıxarmaq deməkdir". Əlbəttə, oxucular bu mətndə çoxilon adların bir çoxu ilə yaxından tanışdır. Müasirlərimiz olan Azərbaycan alımlarıdır. Ancaq bir çoxları da var ki, onların Qəzənfər Paşayevle ilişkili münasibətlərini biz tədqiqatı oxuducaya gərə və öyrəne bilər. Gülxani Pənah Qəzənfər Paşayevi öz tədqiqatlarında qan yaddaşına güvənen tədqiqatçı kimi xarakterize edir. Bir mənəli şəkildə qeyd etmək lazımdır ki, qan yaddaşı əsrlərin təcavüzürləri davam götərə bileyək gücde olan körpüdür. Beləliklə, biz Qəzənfər Paşayevin fedakar tədqiqatçı obrazını Gülxani Pənahın çox dəyərli əsərində bütün əzəməti ilə görə bilirik. Professor Kamran Əliyev Gülxani Pənahın "Şəxsiyyətlə yaradıcılığın vəhdəti" tədqiqatının en dəyərli elmi yeniliklərini



yazış-yaratmağa davam edir.

Tədqiqatçılıq işi nə qədər çotindir - bunu bəlkə də hər kəs qədərince bilməz. Bir vaxr tədqiqat əsərini oxuyasan, bir də var ki, özün tədqiqatçı olasan. Sənsuz sayda tədqiqat əsərlərini, mənbələri nəzərdən keçirən, ayrı-ayrı mətnləri tutuşdurulan, qarşılıqlı okeanın içindən en dəyərli inciləri təpib seçəsən, üzə çıxarasın. Bu monada həm Qəzənfər Paşayevin özünün tədqiqatçılıq qüdrəti yuxarıda qeyd etdiyimiz, sıralanmış mənbələrdə, əsərlərin adlarında kifayat qədər görünür. Həm də G.Pənahın özünün titanik zəhməti üzə çıxır. Əgər G.Pənah görkəmli alimin bu əsərlərini oxuması, araşdırmasa, onda onun tədqiqatının ayrı-ayrı sahələri arasında rabito iter, məntiqi əlaqələr qırılardı. Qəzənfər Paşayevin ədəbiyyatımızın inkişafında xüsusi rolü, xidməti var. O, kərkük xoysatlarını

bağlılığının, onun yaradıcılığını dilo məhəbbət dəstəsi kimi torənnüm etməsinin əsas kökünü də məhz elə Qəzənfər Paşayevin səmimi duyğulanmalarında görürəm.

Əlbəttə, alim tədqiqat apardığı mövzunun təsir dairəsində olur. Həmin mövzunun ruhu ilə yaşıyır. Bu mənada Q.Paşayevin ruhunda bir Kərkük təbəti var, xoysat şirinliyi var. Elə G.Pənah da Q.Paşayevi tədqiq edə-edə həmin şirinliyi mənimcəyib və bə şirinliyi elə Q.Paşayev haqqında yazdığı tədqiqatına gotirib. Q.Paşayevin yazı nitqi, bayati sevgisi Azərbaycan xalqının mənəvi zənginliyində xüsusi rol oynayib. İndi onun məlum qeydlərinin davamına baxaqlı: "Şair hiss və həyecanın səbabını sonralar bir dissertasiya işinə bərabər "Uzaq ellərin yaxın təhəfələri" elmi-publisistik əsərində izhar etdi. Şairin bu

XALQIMIZIN QƏZƏNFƏR PAŞAYEVİ, YAXUD GÜLXANI PƏNAHİN "ŞƏXSİYYƏTLƏ YARADICILIĞIN VƏHDƏTİ" KİTABI ÜZƏRİNDE DÜŞÜNCƏLƏR

də ayrıca tezisler şəklinde qeyd edir.

Söz yox ki, zamanlar dəyişəcək, də ya niyəsillər göləcək. Amma hər bir gələn nəsil Qəzənfər Paşayevin yaradıcılığını ədəbi düşüncənin yeni dalğası kimi qəbul edəcək. Hər bir nəsil bər məhətəşəm dalğaları seyr etdiyəcək, onun aşğuna atıldıqca Gülxani Pənahın də bələdçiliyindən məmənluqla yaranılaçaqlar.

Gülxani Pənahın tədqiqatı nə qədər elmi məhiyyət daşıyırsa, bir o qədər də geniş oxucu kütləsinin marağına uyğun bir dildə yazılıb. Müəllif girişdə Qəzənfər Paşayevi folklorşunas, ədəbiyyatşunas, etnoqraf, tərcüməçi və pedagoq kimi xarakterize edir. Maraqlıdır ki, ele girişdə xalqımızın böyük oğlu Anarın coş dəyərli fikirlərinə epiqrafla kimi təqdim edir: "Azərbaycanın İraqla əlaqələri çox qədimdir. Ölkəmizin bu qardaş diyarda ilk mədəniyyət və mənəviyyatı təmsilçisi dahi şairimiz Məhəmməd Füzuli olub. Bu gün həmin missiyani Qəzənfər Paşayev ləyakatla yerinə yetir". Müəllif girişdə Qəzənfər Paşayevin İraq türkmanları ilə bağlı əsas tədqiqat sahələrinə diqqəti yönəldir: "Kərkük bayatları", R.Rza ilə birləşdir (1968), "Arzu-Qonbar" dəstəni (1971), "Kərkük məhnətləri" (1973), "İraq-Kərkük atalar sözleri" (1978), "Kərkük tapmacalar" (1984), "İraq-Kərkük bayatları" (1984), "Nəsiminin İraq divanı" (1987), "Kərkük folkloru antologiyası" (1987, 1990), Ə.Bəndəroğlu ilə birləşdir, Azərbaycan folkloru antologiyasının "İraq-Türkman" cildi (1999), "Kərkük folklorunun fonetikası" (2003), "İraq-Türkman folklorunun janları" (rusca, 2003), "İraq-Türkman ləhcəsi" (ortaqlı) (2004), "İraq-Türkman nağılları" (2014), "Əta Tərzibəşinin folklorşunaslıq fəaliyyəti" (2016) kitabları zəngin elmi məzəxələrdir". Təkcə bu əsərlərin adlarını oxumaq adamı heyrətə getirir. İnsan ne qədər əzm, irade sahibi olmalıdır ki, bu qədər əsərləri yazmağı beznəməd, usanmadan davam etsin. Elə buradaca qeyd edək ki, Qəzənfər Paşayev elə indinin özündə de xüsusi bir sevgi ilə

Azərbaycana götirməklo şairlərimiz bayati yaradıcılığına yeni tokan verdi. Rəsul Rzanın, Hüseyin Küdroğlunun yaradıcılıqlarında bayatının yeni istiqamətləri reallaşdı. Mən neçə il ovvəl "Xəzər universiteti" nöşriyatının xətti ilə Ə.R.Xələflinin "Bir bayati çağırımd" kitabını nəşr etmişəm. Həmin kitaba Qəzənfər Paşayev çox dəyərli bir ön söz yazıb. O, kərkük xoysatlarının Azərbaycan ədəbi mühitindən təsirini qisa bir epizodda belə təqdim edir: "Bu dövr (XX əsr - Ş.Cəfərov) bir də onuna əlamətlər oldu ki, şairlərimiz bayati yazmağa başladılar. Maraqlıdır ki, bu sahədə ilk addımı Azərbaycanda sərbəst şeir məktəbinin banisi, Xalq şairi Rəsul Rza atdı. Heç şübhəsiz, Rəsul Rzanın bu janrına müraciət etməsində kərkük bayatlarının rolü və təsiri böyük olmuşdur. Məsələ burasındadır ki, Rəsul Rza, Baxtiyar Vahabzadə və Qasim Qasimzadə 1959-cu ildə Kərbəlada dahi Füzulinin qəbrini və Kərkükə şairin nəvə-nəticələrini ziyarət edərək təsədűfən kitab dükənində şairin olın. Əta Tərzibəşinin "Kərkük xoysatları və maniləri" kitabı keçir. Rəsul Rza yazdı: "Kitabi vəzərləndikdə daxili bir həyəcandan başırm qəhərlənir, ürəyim quş kimi çırpmır, sinəmdən çıxmış istəyirdi". Bu qeydləri oxuduqca Qəzənfər Paşayevin mənəvi mühitindəki dəyişilmələrə kimlərin rolü olduğunu da aydın şəkildə görmək olur. Əlbəttə, bu qeydlər Qəzənfər mülömlüün özünən yazuqlarıdır. Anma istinadlarında istər Əta Tərzibəşiya, istərsə də, Rəsul Rza yənə qeydlərinin hər birində Kərkük xoysatlarına sevginin əsas qaynaqları görünür. Məhz elə Q.Paşayevin xalq ruhundan gələn aşiqano sözü, yəni dile, vətənə, yurda, aşiqliyə bağlı sevginin özünü də görmək olur. Bu qeydləri niyə diqqətə çəkirmək? Çünkü Gülxani Pənah Qəzənfər Paşayevlə bağlı tədqiqatında onun dili, Azərbaycan və türk xalqlarının ruhundan gələn vətən sevgisine xüsusi önmə verir, diqqət göstərir. Mən Gülxani Pənahın Qəzənfər Paşayevə ruhen

əvəzsiz əsəri birgə çap etdirdiyimiz "Kərkük bayatları" (1968) kitabını bəzədi, onun dəyərini artırdı. Ancaq bu elmi-tədqiqat əsərini yazmaq şairin üzü vəzifələndirmədi. Özü bayatılardan yazıma başla və 1964-cü ildə "Aşıq Yanlıq bayatları" işıq üzü gördü 1980-ci ildə isə şairin "Yaralı Kərkükün bu günlü xoysat və maniləri" əsəri yayılmışdı. 1981-ci ildə dünyasını dəyişən Rəsul Rza sanki İraqın, xüsusun də Kərkükün bu gününü görüb. Deməli, şairlər hissəyyatla, duymula gələcəkdə baş verəcək hadisələri görə bilirlər. "Yaralı Kərkükün bugünkü xoysat və maniləri" deyilənlər dəyər olur:

Bağdaddan karvan golir,
Dərđli, pərişan golir,
Kimlər qurban kəsilib,
Sularım al-qan golir.

Kərkükün baş qalası,
Divari daş qalası.
Ölü ana yanında
Ölük qan-yaş balası.

Azərbaycanda xoysatlardan ihamlanaraq bayati janrına müraciət edən şairlərdən biri də Hüseyin Küdroğludur. Şairin min bayatını içində olan və "Min bir bayatı" (1992) adlandırılan kitabında hətta "Yolları daşlı Kərkük" bölümü vardır.

El söyü urvat imiş,
Qənd imiş, nabat imiş.
Bayatının bacısı
Kərkükə xoysat imiş.

Sovu yox;
Qiñicimən sovu yox.
Minnişəm qəm atına
Başında cılıvə yox.

Hüseyin Küdroğlunun "Yurduma qurbəndir sözüm" (2005) adlı 507 sahifəlik kitabından da xoysatlar coşluq təşkil edir. Şairin bayati-xoysat janrında yaxılış iki poeması da vardır: "Aşıq və yaxşı" (1997) və "Tovuzum mənim, Oğuzum mənim" (1998).

Davamı 13-cü səhifədə

Əvvəli 11-ci səhifədə


Göründüyü kimi ustad alim Kerkükdeñ getirdiyi ərməğanların Azərbaycanın böyük sənətkarlarının yaradılışığını təsirini çox daşıq cizgilərle verib. Ele bu qeydlər bütövlükde Azərbaycan xalqının Kerkük türkmanları ilə mənəvi bağlılıq xəritəsinin ən gözəl mənzəresinin təsdiqidir.

Sonra Q.Paşayev görkemli alım
Teymur Bünyadovun bayatlarına da
diqqət ayırır: "Görkəmli etnoqraf,
alimimiz, akademik, yaziçi və şair Teymur
Bünyadovun da ikiçildilik "Bayatilar"
kitabı vardır. Bütün bunlar bə qədim janrə
olan münasibətin köklü şəkildə dəyişdiriyini
göstrür". Bu iki cümləlik qeydini
mahiyəti bundan ibarətdir ki, gərek
tedqiqatçı diqqəti ümumi arenanı
bütləvkədə görə bilsin. Heç nəyi və heç
kimi unutmasın. Bunları təsadüfi qeyd
etmirəm. Gülxani Pənahın yazılarını
səhifə-səhifə çeviridikcə görürəm ki, o, nə
qədər tedqiqatçının adını çəkir. Qəzənfor
Paşayev yaradıcılığına münasibət bildirmiş
olan ayrı-ayrı müəlliflərin mövqelərinə
ışıq salır, diqqətə çəkir. Elə ustadin
özündən sonrakı nəslə təsiri də bu
deməkdir.

Nəhayət, sevə-sevə nəşr etdiyim Əli Rza Xələflinin "Bir bayati çağırımd" kitabı ilə bağlı ustad Qəzənfor Paşayevin qeydləri mənim üçün çox önməlidir. Sözün həqiqi monasında bu kitabın elə sohifələri var ki, oxuyanda həyəcanlanmaya bilmirsən. Onu da qeyd edim ki, fədakar tədqiqatçı G.Pənahın tədqiq etdiyi sənətkarlar sırasında Əli Rza Xələflinin də ayrıca yeri var. Yəqin ki, G.Pənahın bu seçimlərində Qəzənfor Paşayev kimi ustadin diqqətə çatdıracağım sözlərinin de təsiri az deyil: "Şair, publisist, bir çox poema, şeir topluları, monografiya və roman müəllifi Əli Rza Xələflinin də qələmini bayati janrında sinaması maraq doğurur. Onun "Bayati çələngi" əlyazmasının vərəqlədikcə gözlərimin öündə Vətən xəritəsi, onun dağları, çayları, obaları, gözəl Qarabağı, Cəbrayılh, Füzulusi, Ağdamı, Şuşası və s. canlandı. Hər seydən əvvəl onu deym ki, şair ortaya bayati janrının tələblərinə tam cavab verə biləcək bir əsər qoymuşdur. Əli Rza Xələflinin əsərində bayatıların əvvəlinə "Əziziyəm", "Mən aşıq", "Aşıq" kimi sözlərin artırılmasına tösadüf edilmir". Çox dəyərli düşüncələirdir. Ustadın özündən sonraki nəsle münasibətinin en gözəl göstəricisidir. G.Pənah bütün yaradıcılığı boyu tədqiq etdiyi mülliiflərdə yurd sevgisine xüsusi önem verir. Q.Paşayevin də bu qeydlərində biz yurda bağlılığın, vətənə sevdalı münasibətin necə sonsuz bir sevgi ilə tərənnüm olunduğunun şahidi olurq. Ustad görün Xələflinin "Bayati çələngi"నəcə duyğulu düşüncələrlə münasibət bildirir: "Bayatıda əsas şərt reallıqdır. Epik növüda xalqın dilək və arzuları müzyyanı əfsanəvi ünsürlərə qarışığı halda, bayatılarda arzu-dilək real ünsürlərdən ibarət olur. "Bayati çələngi" tamamilə real üsnürlərdən ibarət vəhdət doğuran bir əsərdir. Hər birində bir dünya fikir olan bayatıları fərgləndirən başlıca cəhət, hər birinin ayrı-ayrılıqda bitkin badii əsər olmasında, mənə ilə fəlsəfi fikrin yüksəm, axlaqı və ictimai anıtların dörün olmasına dair. Əsər bu həkimdan da



XALQIMIZIN QAZANFƏR PAŞAYEVİ, YAXUD GÜLXANİ PƏNAHİN “ŞƏXSİYYƏTLƏ YARADICILIĞIN VƏHDƏTİ” KİTABI ÜZƏRİNDA DÜŞÜNCƏLƏR



qənəbatlaşdır. Əsərdə toponimlərdən yerli-yerində, bol-bol istifadə olunması da əsərin bədii və elmi dəyərindən xəbər verir. Burada hətta Səvalan da, Kərkük də... var". Bəlkə də bir qədər toforruşa vardım. Amma fikir bildirən, rəy söyleyən hər kəs məqamında yaddaşına golon düşüncələri görək dilinə götirməyi bacarsın. Bunun üçün, necə deyərlər, xəsislik etməsin. Men də eħ bu səbəbdən bir qədər haşıya çıxdım. Hər halda mən Qəzənfər Paşayevin təsir dairəsini göstərməyə çalışdım. Çünkü Gülxani Pənah Qəzənfər Paşayev arenasındakı yerini görmək baxımından bütün bədii düşüncələrin hamisincən xüsusi yeri var. Gülxani Pənah Q.Paşayevin yaradılıqlı xəritəsini tədqiqatlarına əsaslanaraq qurur. O, qeydlərində göstərir ki, şərq mənəvi mühitində İraq türkmanlarının ən müüməmel xəritəsi Qəzənfər Paşayevin mülliñilivinə bəhlidir.

Qəzenfər Paşayev özü bir mədəniyyət xəzinəsidir. Minlərlə kitab, mənbə onum nehəng və zəngin xəzinəsində toplanıb. Əslinə qalsa, Qəzenfər Paşayevin

topladığı materiallər Azərbaycan xalqının mədəniyyət tarixinin, ümumiyyətlə, türk xalqlarının mədəniyyət tarixinin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edəcək. Burada İraqda, Türkiyədə, İranda, ümumiyyətlə, Şərqi ölkələrində noşra olunmuş Azərbaycanla bağlı müxtəlif dörgələrin, qəzət və jurnalların nadir nümunolarına rast gəlmək olar. "İraq Türkən ocağı" bir folklor mərkəzi kimi göləçəyin tükənməz tədqiqat obyekti olacaq.

Qozənəfər Paşayev dünyanın on çox öyrənilən müəlliflər sırasına daxil edilməsi baxımından örnek namizədlərdən biridir. Yüzlərlə alimin, mütəxəssisin adını çəkmək olar ki, onlar Q.Paşayev haqqında sonsuz istək və məhəbbətə yazıblar. Belələrinin sırasında Türkiyədən, İrəndan, Hindistandan, İraqdan, Səudiyyədən olan odəbiyyat xadimləri az devi

Ümmümiyyətlə, Qəzənfər Paşayevin diqqətə olmasının osas səbəbləri ayrıca bir tədqiqatın mövzusudur. Amma bu barədə Bəkir Nəbiyev xüsusi olaraq münasibət bildirir və Gülxani Pənah da həmin münasibəti diqqətə çəkir: "Bu asərlərin ən səciyyəvi xüsusiyyətlərini belə qiymətləndirmək mümkündür: filoloji faktların zənginliyi ilə elmi ümumiləşdirmənin uğurlu, inandırıcı sintezi. Məsələ burasındadır ki, Q.Paşayev hələ elmdə ilk addimlarını atmağa başlayandan "əlahəzərət fakt" aləminə xüsusi fikir vermişdir. O, kiçik bir məqalə yazanda belə araşdırıldığı matləbdə dair çoxlu manbalardakı məlumatları toplayıb saf-cürük etmiş, onları müqayisəli təhlil süzgəcindən keçirib ümumiləşdirmiş, bu zəminda mötbəər elmi natiçəyə gəlmİŞdir. Adı çəkilən və çəkiləməyin bir çox asərlərində uğurunu təmin edən ən mühüm amil, mənim fikrimcə, elə bununla izah olunmalıdır". Doğru deyirlər ki, hor bir

xalqın mənəviyyat güzgüsi onun dili və folklorudur. Qəzənfər Paşayev üçün de İraq türkmanlarını tedqiq edərkən əsas obyekti kimi onların dilini və folklorunu diqqətdə saxlayır. Əlbətta, o, tedqiqatlarında yeri goldikcə İraq türkmanlarının həyat tərzini, yaşayış imkanlarını, mühitlərini, sosial vəziyyətlərini dəqiq faktlar əsasında təsvir edir, yeni dünya düzənində onların özünü qoruma naminə apardıqları mübarizələrə ayna tutur.

G.Pənah kimi tədqiqatçılar ona görə töqdirə layiqdir ki, nadir fəaliyyət yolu tutmuş alimin, sənətkarın həyatını, yaradıcılığını mükəmməl öyrənib, onu öz xalqına yenidən çatdırmağa çalışır.

Eyni vaxtda G.Pənah İraq türkmanlarının zəngin folklor aləmini da Azərbaycan folkloru ilə müqayisəyə çəkir. Maraqlı nəticələrə gəlir. Əlbəttə, Qəzənfor Paşayevin tədqiqatları osasında.

Gülxani Pənahin "Şəxsiyyətlə yaradıcılığın vəhdəti" monoqrafiyası əhatəli bir əsər kimi həmişə oxucuların diqqətində olacaq. Onu da qeyd edim ki, monoqrafiyada İraq türkman folklorunun, çağdaş Kərkük ədəbi mühitiinin zəngin materialları Qəzənfər Paşayevin tədqiqatları əsasında təqdim olunur. Ümumiyyətlə, Qəzənfər Paşayev Azərbaycan folklorşünaslığının zənginləşməsində də xüsusi xidmət göstəren alimdir. O, həm də görkəmli

Zənnimə, bu sahələrin hər biri ayrıca öyrənilməyə, təhlilə ləiyqidir. Biz də imkən düşükcə, müvafiq mövzularda səhbbətimizi davam etdirmək fikrindəyik.

Sözlərimiz davam etdiririk təkniləyik. Sözlərimiz insanın maneviyatını çox parlaq olur. O bütün varlığı ilə xalqına, vətənинə bağlı olur. Bu yanaşma ilə mən həm Qəzənfor Paşayevi, həm də Gülxani Pənahı gözlərimin önungə görədirəm. Ayrı-ayrı tədbirlərdə Azərbaycanın bu görkəmli ziyyətlərinin müşahidə etmək imkanı olub. Onların çıxışlarını dinləmişəm. Televiziya ekranlarından maraqlı söhbətlərini cəmiyyətə necə bölüşdükələrini diqqətlə seyr etmişəm. Görüyəm ki, bu alimlər xalqın ruhuna çox doğmadırlar. Əslində onlar mənsub olduqları xalqın varlığı ilə nəfəs alırlar.

Q.Paşayevin söhbətləri nə qədər cazibəlidirse, G.Pənahın da onun haqqında yazıqları o qədər təqdirə layiqdir. Onların hər biri xalqın sözünü xalqın ruhuna yaxın və doğma müstəvədo təqdim etməvi bacarurlar.

Azərbaycan folklorşunşasılıq çox görkəmli şəxsiyyətlərin adları ilə bağlı zəngin elm xəzinəsidir. Bu xəzinədə sərvətləri qorun tutan alimlər sırasında Qəzenəfər Paşayevin və Gülxani Ponahın da söhretli adları yer alıb.